



## AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

### Q Ə R A R

№ 12/4

Bakı şəhəri

01 noyabr 2017-ci il

AMEA-nın [www.elm.gov.az](http://www.elm.gov.az)  
portalının və Elm TV-nin fəaliyyətinin  
təkmilləşdirilməsi haqqında

Müasir dövrdə hər bir qurumun informasiya siyasətinin həyata keçirilməsində ənənəvi KİV ilə yanaşı, elektron media – veb-sayt və portallar, İnternet TV-lər mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının [elm.gov.az](http://elm.gov.az) xəbər portalı və Elm TV İnternet-televiziyası ([elmtv.az](http://elmtv.az)) AMEA-nın fəaliyyətinin Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırılması, elmi nailiyyət və yeniliklərin populyarlaşdırılması və təbliği, alim və mütəxəssislərin beynəlxalq informasiya fəzasında tanınması, Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir, bu işə dəyərli töhfələr verir.

Sürətli elmi-texniki tərəqqi ilə xarakterizə olunan müasir dövrdə internet texnologiyalarının dinamik inkişafı sayəsində elektron informasiya resurslarının daha effektiv fəaliyyəti üçün daim yeni funksiyalar yaradılır ki, bu da sayt və portalların, şəbəkə telekanallarının fəaliyyətində innovasiyaların tətbiqini zəruri edir. Onu da qeyd etmək lazımdır ki, müəyyən dövrdən sonra elektron informasiya resursları həm mənəvi, həm də texnoloji cəhətdən “köhnəlik”, onlara olan tələblər dəyişir. Bu baxımdan, [elm.gov.az](http://elm.gov.az) və Elm TV-nin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün hər iki resursun daim təkmilləşdirilməsi mühüm şərtləndir.

AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya ([www.elm.gov.az](http://www.elm.gov.az)) və ElmTV İnternet-televiziyası ([elmtv.az](http://elmtv.az)) şöbələrinin fəaliyyətini yüksək səviyyədə təşkil etmək, onların öz vəzifələrini daha operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılsın ki, AMEA-nın elm.gov.az portalı və elmtv.az saytının texnoloji modernləşdirilməsi istiqamətində müvafiq tədbirlər (dizayn, proqram təminatı, admin panelin proqram təminatı) həyata keçirilsin.
2. elm.gov.az portalı və Elm TV-nin aşağıda qeyd olunan istiqamətlər üzrə maddi-texniki bazası gücləndirilsin:
  - 2.1. elm.gov.az portalı və Elm TV-nin zəruri texniki avadanlıqlarla təchiz olunması;
  - 2.2. elm.gov.az portalı və Elm TV-nin operativ fəaliyyətinin təşkili üçün onların nəqliyyatla təmin olunması.
3. Elektron informasiya və Elm TV İnternet-televiziyası şöbələrinin iş şəraitinin yaxşılaşdırılması üçün aşağıdakı zəruri işlər həyata keçirilsin:
  - 3.1. Elektron informasiya şöbəsi (elm.gov.az) əməkdaşlarının müvafiq otaqlarla təmin olunması;
  - 3.2. elm.gov.az portalı və Elm TV-nin foto-müxbir və operatorları üçün fərqləndirici xüsusi geyimlərin hazırlanması;
  - 3.3. Elm TV-nin studiya ilə təmin olunması.
4. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə (Zülfüqar Fərzəliyev) tapşırılsın ki, AMEA-nın www.elm.gov.az portalının və Elm TV-nin fəaliyyətinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı digər təkliflər hazırlayıb AMEA-nın Rəyasət Heyətinə təqdim etsin.
5. AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev), AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) tapşırılsın ki, qərarın icrasından irəli gələn texniki, təşkilati və maliyyə məsələlərini həll etsinlər.
6. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılsın.

AMEA-nın prezidenti

AMEA-nın akademik-katibi

akademik Akif Əlizadə

akademik Rasim Əliquliyev

